

Ekoloji tarazlıq və göbələklər: araşdırırmalar nədən xəbər verir?



Canlıların müstəqil qrupu olan göbələklər, öz faydalı və zərərlı cəhətləri ilə həmişə insanların diqqət mərkəzində olub. Ona görə də göbələklərin təbiətdə və insan həyatında rolu daim araşdırılır, öyrənilib. Nəticədə insanlar göbələklərin həm ziyani tosirlərini müəyyən qədər aradan qaldırmağa müvəffəq olub, həm də ondan öz məqsədləri üçün istifadə etməyin yollarını müəyyən edə bilərlər.

Bu cür tələbatlar elm qarşısında da müəyyən vəzifələr qoyur. Məqsəd ölkəmizin təbii sərvətlərini, o cümlədən, bitki aləminin, eləcə də göbələklərin dərindən öyrənilməsi və ondan səmərəli istifadə edilmədir.

Ərazinin reliefi, geoloji quruluşu, torpaq örtüyü və iqlim xüsusiyyətləri bu ərazidə çox zəngin flora biomüxtəlifliyin yaranmasına səbəb olub. Burada müxtəlif ağac, kol və ot bitkiləri ilə ya-naşı göbələklər də geniş yayılıb.

Hazırda müxtəlif elmi-tədqiqat institut və laboratoriyalarında bitkilərin müalicəvi əhəmiyyəti öyrənilir. Lakin göbələklərin müalicəvi əhəmiyyəti haqqında məlumatlara çox az rast galınır. Bəzi göbələklərin dərman əhəmiyyəti qədimdən məlum olsa da, ümumiyyətə, xalq təbabətində onlardan yaşıl bitkilərə nisbəton çox cüzi istifadə edilmişdir.

Hələ qədim zamanlarda insanlar göbəleyin nə olduğunu anlamadıqları halda bu orqanizmlərin, hətta gözəl görünməyən növlərin xüsusiyyətindən bir sıra xəstəliklərin müalicəsində istifadə etmişlər. XI əsrde Şamaxıda böyük alim Kafieddin Şirvaninin yaratdığı Tibb Akademiyasında bir sıra xəstəliklərin müalicəsində müxtəlif tərkibli dərmanlar yanaşı, "yaşıl kif" (Penisillin) yaraların müalicəsində tətbiq olunurdu. Deməli, Azərbaycanda hələ XI-XII əsr-lərde dərman göbələkləri xəstəliklərin müalicəsində istifadə olunurdu.

Qeyd etmək lazımdır ki, xarici ölkələrin tədqiqat institutları tərkibində müəyyən fizioloji aktiv maddələr olan zəhərlər göbələklərin də çıxaldılması üzərində işləyirlər. Onlardan hazırlanan preparatlardan psixi, mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. İnsan orqanizmində yoxulan mikroqlar qarşı daim qəbul edilən və artıq yaşıdığı mühitə uyğunlaşmağa başlayan bu antisепtiklərin yeniləri ilə əvəz edil-

məsində papaqlı göbələklərdən alınan preparatların tətbiqi perspektivi də böyükdür. Bir sözələ papaqlı göbələklərin xalq təsərrüfatında istifadə imkanları çox genişdir. Sadəcə onlardan tam və səmərəli istifadə etmək lazımdır. Ədəbiyyat materialları və araşdırırmalar nəticəsində onların qidalıqliq xüsusiyyətləri müəyyənləşdirilmiş və məlum olmuşdu ki, onlar həm əhalinin maddi rifah hali-ni daha da yaxşılaşdırmaq məqsədilə tələbatlarının maksimum dərcədə ödənilməsində, həm də tibbin müəyyən sahələrində istifadəsində çox böyük əhəmiyyətə malikdirlər.

Keçən əsirin avvəllerindən göbələklərin üzvi aləmdə yeri barədə mübahisələr baş qaldırdı. Buna səbəb göbələklərdə həm heyvan və həm də bitkilərə xas olan bər sira xüsusiyyətlərin olmasıdır. Göbələklərin hazır üzvi qida maddələr ilə qidalanmasından, tərkibində bitki-lərden fərqli olaraq daha çox züləllərin, ehtiyat qida maddəsi kimi nişastanın deyi, qlikogenin və hüceyrəqləfində xiti-nin olması onları heyvanlar aləməne, lakin qidalanmasının udulma ilə deyil, surulma ilə getməsi, böyüüməsində qeyri-məhdudluq və digər xüsusiyyətlər isə bitkilər aləməne yaxınlaşdırır. Odur ki, indi dünyadan eksər alımları bitki və heyvanlar alımı ilə yanaşı, təbiətdə özünəməxsus yer tutan göbələkləri də ayrıca (Fungi, Mycota) bir aləm kimi qəbul edirlər.

Yer üzərində ekoloji tarazlığın qorunmasına göbələklərin çox böyük əhəmiyyəti vardır. Mikronurlarla ölçülən bu gözərgünməzlər müxtəlif ekoloji şəraitde yaşayır, öz hayat tərzləri sayəsində on mürəkkəb biokimyəvi proseslər aparır və həm üzvi, həm də qeyri-üzvi birləşmələrin çevriləməsində müstəsna rol oynayaq təbiətdə maddələr dövriyyəsinə tömən edirlər. Bu gün bioloji müxtəlifliyin və ekolojiyanın qorunması və ekoloji tarazlığın bərpə edilməsi dünyada on aktual problemlər sırasındadır. Bu problemlər inkişaf etmiş və ya təbii sərvətlərə zəngin olan ölkələr-də daha çox diqqət toloh edir. Azərbaycan torpaq və iqlim şəraitini baxımından başqa ölkələrdən xeyli fərqlidir. Məhz buna görə də burada bioloji müxtəliflik dəyişmiş və ya qorunma qida yararlı yeni züləl monobələrinin aşkar edilməsi daima günün zoruri məsələlərindən biri olaraq qalır.

Təbiətdə başqa züləli nemətlərlə yanaşı, heyvani züləlla zəngin olan göbələk növləri də mövcuddur. Aparılan elmi-tədqiqatlar nəticəsində şampinyonun tərkibində heyvani züləldə olduğu kimi səmərəli olmayıaraq orqanizmlər arasından asılı olmayıaraq orqanizmlər aras-

sında mövcud olan qarşılıqlı münasibət nəticəsində ekoloji tarazlığın saxlanılmasıdır. Ekoloji tarazlığın qorunmasında və ya bərpəsində makroorganizmlər müqayisəsədə mikroorganizmlərin rolu daha böyükdür. Onlar təbiətdə olan müxtəlif mürəkkəb üzvi materialları başqa orqanizmlər tərəfindən qida mənbəyi kimi mənimsinələ bileşək sadə birləşmələrə çevirirək onların inkişafını zoruri məcra da saxlayır. Azərbaycan mikrobioloqlarının apardığı tədqiqatlar nəticəsində respublikanın mövcud ekosistemində özünəməxsus mikroorganizm növlərinin olmasına aşkar edilmişdir.

Nəzəri və praktik baxımdan böyük əhəmiyyət kəsb edən göbələklər aləmi nisbətən yaxşı öyrənilmişdir. Müxtəlif ekosistemlərdən ayrılmış və elmədə yeni olan mikroorganizmlər indi maddi nəmat kimi yox olmuşdur. Onların sırasında bitki, heyvan, insan xəstəliklərinin törədici-ri, torpağın münbitliyini bərpa edən, müxtəlif bioloji feal maddələr sintez edən, ekoloji çirkənmənin qarşısına alan növlər mövcud idid.

Ekoloji problemlərin geniş vüsət tapdıq, bioloji müxtəlifliyin öyrənilməsi və onun qorunmasının qlobal məsəle sahildən çəqşədən dərəcədə mövcud mikroorganizmlərin növbəti müxtəlifliyinin öyrənilməsi, heç olmazsa ekoloji və praktik cəhətlər-dən önemliliyin canlı kultura kolleksi-yası şəklinde saxlanması vacib məsələlər sırasında olmalıdır.

Azərbaycanın tanınmış mikoloqu, professor N.Mehdiyev "Dəyərli və züləlla zəngin göbələk" başlıqlı məqale-sində belə yazar: "Züləllər bütün orqanizmlərin həyat fəaliyyətinin esasını təşkil edən mürəkkəb üzvi birləşmələrdir. Yaşından və peşəsindən asılı olaraq yetkin insanda fizioloji proseslərin normal fəaliyyəti üçün sutka ərzində təxminən 80-100 qram züləl tələb olunur. Bu ehtiyac əsas etibarilə bitki və heyvanı züləllə ədnədir".

Züləlin dəyəri onun tərkibində olan amin turşularının miqdardından və çeşidindən asılıdır. Tərkibində 8 əvəzediləməz amin turşusu: triptofan, lizin, metionin, valin, leysin, izoleysin, fenilalanin, trionin olan heyvanı züləl tam de-yəri züləldir".

Hələ 1980-ci ildə FAO-nun (Birləşmiş Millətlər Təşkilatının) ərzəq və kend təsərrüfatı təşkilatı məlumatına görə dünya əhalisinin üçdə ikisini qidasında züləl çatışmazlığı var idi. Əgər inkişaf etmiş ölkələrdə hər adam başına 50 qram heyvani züləl düşürdüse, iqtisadi cəhətdən geridə qalmış ölkələrdə onun miqdarı 9-10 qrama bərabər idi. Bu isə insan orqanizminin fizioloji tələbatından 5-7 dəfə azdır.

Züləlli qida maddələrinə ehtiyac iləndən-ilə artır. Odur ki, dünya əhalisinin züləlla tömən etmək üçün qida yararlı yeni züləl monobələrinin aşkar edilməsi daima günün zoruri məsələlərindən biri olaraq qalır.

Təbiətdə başqa züləli nemətlərlə yanaşı, heyvani züləlla zəngin olan göbələk növləri də mövcuddur. Aparılan elmi-tədqiqatlar nəticəsində şampinyonun tərkibində heyvani züləldə olduğu kimi



Azərbaycan Respublikasının
Medianın İnkıfasi Agentliyi

bütün əvəzediləməz amin turşuları, vitamindrən Bl, B2, B6, B12, D1, D2, bio-tin və nikotin turşularının mövcudluğunu aşkar edilmişdir. Quru şampinyonun 20-30 faizi züləldən ibarətdir. Onun 70 faizi insan tərəfindən mənimsinələ, bütünlülmə isə 25-30 faizi əvəzediləməz aminturşularıdır.

Qeyd etmək lazımdır ki, şampinyonun sənaye istehsalı çox əmək və vəsait tələb edən mürəkkəb prosesdir. Onun dünəni miqyasında istehsalı bir milyon ton aqədərdir. Lakin bu, züləla olan ehitiyac fonunda dərəcədə damla kimidir.

XXI əsrədə elmin və istehsalın qarşısında duran aktual problemlərdən biri ekologiyani çirkəndirən üzvi mənşəli tullantılardan səmərəli istifadə yollarını araşdıraraq onlardan qida və yem mənbəri kimi istifadə etmək və eyni zamanda ekologianın çirkənmədən qorunmasını təmin etməkdir. Respublika bitkiçilik təsərrüfatının külli-miqdarda müxtəlif tullantıları mövcuddur. Bu tullantılardan səmərəli istifadə yollarından biri qiymətli züləli qida mənbəyi kimi asılıqlı göbələyin istehsalat səviyyəsinde becərilməsinin təşkil edilməsidir.

Bu kiçik orqanizmlərin qidalanması da çox mürəkkəbdir. Təbiətdə elə bir çətin birləşmə yoxdur ki, onlar mikroqların təsirinə məruz qalmaları.

Hazırda mikroqların köməyi ilə sənaye miqyasında çox qiymətli məhsullar - vitaminlər, antibiotiklər, fermentlər, amin turşuları, boy maddələri, üzvi turşular, boyalar, canlı gübərlər, müxtəlif mənşəli siloslar hasil edilir. Mikroqlar bakteriyalar, şüali göbələklər, əsl göbələklər, yosunlar, bəsiti heyvanlar və sair daxildir.

Göbələklər bitkilərlə heyvanlar arasında keçid təşkil edən və sayı 120 minə yaxın olan müxtəlif orqanizmlər olub, təbiətdəki ekosistemlərdə geniş yayılmışdır. Göbələklərin ölçülərinə görə makroskopik, yaxud mikroskopik orqanizmlərdir. Göbələklərin mikroskopik nümayəndələri çoxluq təşkil edir və müxtəlif biokimyəvi proseslərin gedisi-ni istiqamətləndirərək təbiətdə maddələr dövriyyəsini təmin edirlər.

Göbələklər eyni zamanda iqtisadi tərəfdən çox böyük əhəmiyyət daşıyır. İnsanlar 200-a yaxın yemeli göbələk növünü mədəni şəraitde yetişdirək iqtisadi gelir əldə edirlər. Göbələklər heyvan və bitkilər üzərində müxtəlif xəstəliklərə səbəb olur. Həm qida kimi, həm də dərman istehsalında istifadə olunur. Tərkibində olan fermentlərə görə göbələklərden şərab, pivo kimi içki-lərin və çörəyin mayalanmasında istifadə olunur.

Antibiotik alınmasında vo organ köçürülməsində ağrıni azaltmaq məqsədilə istifadə edilən dərman preparatlarının hazırlanmasında da göbələklərdən istifadə olunur.

Hamidə SEYİDOVA
AMEA Naxçıvan Bölümü,
Bioreşurslər İnstitutunun
əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent